

**9 SAYLI ƏRAZİ MALİYYƏ HESABLAŞMA MƏRKƏZİ (İKİNCİ ELAN) AÇIQ TENDERƏ  
DƏVƏT EDİR:**

Tender 1 lot üzrə keçirilir:

**Lot 1 - Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri**

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Yevlax şəhəri, H.Əliyev pr. 95 (Əlaqələndirici şəxs: Qafarov Fəxri, telefon :(+99422) 336-40-93) ünvanından ala bilərlər .

**İştirak haqqı**

**Lot 1 - 50 manat**

**Hesab: AZ25CTRE00000000000002165002**

**VÖEN 2201133531**

**Bank: Dövlət Xəzinədarlığı Agentliyi**

**Kodu: 210005**

**VÖEN: 1401555071**

**M/H: AZ41NABZ01360100000000003944**

**S.W.I.F.T: CTREAZ 22**

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 05. 03. 2018-ci il saat 17:00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş iki qat zərfdə 15. 03.2018-ci il saat 17:00 qədər Yevlax şəhəri, H.Əliyev pr. 95 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 16.03.2018-ci il saat 10:00-da Yevlax şəhər H.Əliyev pr-ti 95 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

## **TENDER KOMİSSİYASI**